

YETMİŞİN KİTAB GÜZGÜSÜ



Ödəbiyyatın işi insanı anlatmaqdır.
Vüsal Nuru

*Yaxşı adam mətin olur dünyada,
Çox az olur, çatin olur dünyada.
Yaxşı adam Vətən olur dünyada,
Ünvanına xoş nəğmələr yazdır!*

Mövlud Teymur

*Xoş o kəslərin halına ki,
sözü əməlinin özüdür.
Xoş o kəslərin halına ki,
əməli özünən sözüdür.*

Ə.Xələfi

Heyatum, mənəvi mühitimə doğma olan adamları, xüsusen də söz sahibləri hemişə elə həyatının rəngləri kimi qavramış. Düşünməsem ki, bu rənglərsiz ömrüm, günün çox saya göründür. Kifayət qədər ədəbi təcrübəsi, zəngin yaradıcılığı olan Mövlud Teymur da bir çox hallarda sadələvə görününen, amma mənəvi böyüklüyünə sadəliyi ilə yaşadan təbəti ilə meneç çox doğmadır.

İsteyini ən müxtəlif formalarda müsahibini incitməden, bir doğmalıq mühitiyi yaradaraq diline getiren Mövlud Teymur Azərbaycanın müstəqillik zamanından bəri özünü görməden şeirləri ilə tanımışam. "Əbdəyyat", "Ulduz", "Azərbaycan" ədəbi dərgilərində çap olunan şeirləri ilə onun həyatın görünən, yaxud görünmeyən tərəflərini əlləmcəlik etməden, birbaşa, tebindən qaynayıb goldiyi kimi yazıya getirmesi diqqətimi cəlb edib. Özünən dediyi kimi elə evvəldən Səməd Vurğun kimi, Məmməd Rahim kimi, Süleyman Rüstəm kimi yazmaq istəyib. Daha sonrakı mərhələdə Memmed Arazi, Bəxtiyar Vahabzadəni, daha sonralar Əli Kerimi, Resul Rzəni özünə ədəbi qaynaq bilib. Yenə öz dediyi burada yerinə düşür: "Mənim tapıldığıñ gərkəmlən sənətkarların harası bir bulaqdır. Dadları, tamları da bir-birindən fərqlidir. Amma baxırsan, bülərrü, saflığı oxşardır. Elə bu oxşarlıq özü də göz oxşayır". Beleliklə, Mövlud Teymurun ədədi-poetic yaradıcılığı Azərbaycan mənəvi mühitinin XX əsr boyu formalamaşmış zəngin poetik enənələrin ruhu üstə böyüyüb, boy atıb, pərvazlamıb.

Səairin 70 yaşı öten il tamam oldu. Yazıya başlıq kimi "Yetmişin kitab güzgüsü" nü seçməyim də təsadüfi deyil. Burada "yetmiş" sözü mənəvi mühitinin isteklər zirvesine çatmaq anlamı daşıyır. Bu yolun dikinib müəyyən meqama çatmasınacaq səairin dizləri çox yerde qanayıb, əllerine tikanlar batıb. Özü demişkən, onun da heyati bir çox başqların kimi revan, axarlı-baxarlı olma-

yib. Çoxlu əzablar, əziyyətlər görüb. Elə "Yetmişin kitab güzgüsü" başlığında səairin yaşına da işaro var.

Həmişə düşünmüşəm ki, yaşın çox şeydə fərqi var. Baxmayaraq ki, məşhur mahnida "Yaşın na fərgi var?" deyilir. Gəncəliyin iddiası çox ol a bilər, çünki qabaqda kifayət qədər vaxtı ve hələ qaynayan enerjisi var. O başqa məsələdir ki, həyat ona hansı yolu göstərəcək. Amma yetmişə yetmişlərin həyatı artıq ömür güzgüsündən aydın görünür və iddialara, tekəbbüre, mənəm-mənəmliyə də yer qalmır. Əsas odur ki, güvəncə üçün dağın özün yaratmış olasan.

Uğurlarını, dərc olunan kitablarını diqqətdən, gözdən keçirəndə bir daha inanırsan ki, o, söz meydanında vaxtı havayı keçirmiyib. Bir az da el dili ilə desək, papagını güne havayı yandırmayıb. Siyasi sistem 90-nin 20 yanvarında ilk zəzeləni yaşıdı. Imperiya ən müxtəlif tərəflərdən çat verdi. Qara qorxular, sərt qadaqlar, sözü ütülü deməyə möcəbur edən tələblər qırılan paslı zəncirler kimi ovulub düşüncələrdən töküldür. Artıq Mövlud Teymur da metbutə shəhərlərdən işiq üzü görən şeirlərinə bir araya gətirmək, bir kitabda ortaya çıxmamaq arzusunu həsrətlərinin dizini qatlaraq reallaşdırmaq imkani qazandı.

"Bir sözüm var" kitabı 1990-cı ildə işiq üzü gördü. Bu, müəllifin ilk kitabı seriyasından buraxılan nəşridir.

Mövlud Teymurun "Bir sözüm var" kitabı "Vətən sansən" şeiri ilə başlanır. Bu şeirin 1979-cu ildə yazılıdığından diqqətə atsaq, onu deməyi özümüze borc biləməliyik ki, bu şeirin yazılılığı vaxtacan Mövlud Teymur artıq poeziyada yolunu çoxdan tapmış, nəyi necə yazmaqın təhərini kifayət qədər bilmisdi. Cənki onun 60-ci illərin axırı, 70-ci illərin əvvəllərində şeirləri müxtəlif qəzetlərdə işiq üzü görə bildir. Amma həmin şeirin kitabda qabağa çəkilməsi Lenino, partiyaya, "Oktabr"a həsr olunan şeirlərin əvvələ çəkilməsi hökmünün başa çatdığını göstərirdi.

20 Yanvar Azərbaycan xalqına vətən yaddaşı qaytarıldı. Həmin şeirin kitabda birinci verilməsi bu yaddaşın telebin-dən ireli geldi.

*Vətən, sənsən bu dünyanın bəzəyi,
Sən öyrədin sevinməyi, güləməyi.
Bu yerlərdə ürəyimin ürəyi,
Vətən, sənsən, Vətən, sənsən,
Vətən, sən!*

*Cöllərimi eləmisan sünbülli,
Düzlərimi bənövşəli, tər güllü.
Başım üstə bir nəğməkar bülbülli,
Ətan sənsən, ətan sənsən,
ötən sən!*

*Sal qayada qıpçırımızı lalətək,
Bulaq üstə xos ətli nanatək.
Göy çəməndə çinar kimi sıx, kövrək,
Bitən sənsən, bitən sənsən,
bitən sən!*

Müəllifin ilk kitabı seriyasından işiq üzü görən "Bir sözüm var" kitabına Mövlud Teymurun kifayət qədər çoxlu şeirləri daxil edilib. Əger şeirə urvat, hərəmət yönündən yanaşılmalı olsaydı, bu kitabın hecmi 85 sehifə yox, 185 sehifə olardı. Kitabda 3 bölmə üzrə qruplaşdırılan şeirlər mezmən, ritm, ahəng baxımından çox fərqlidir. Şeirdən-şeire keçidiyin müxtəlif ovqatlarının tessiri alındı orluq. "Bir hava 'cal'" bölümündə səair Teyyub Qurbana həsr olunan "Bir səir yaşıyır" şeiri sanki ustad aşığın ifadədiyini könülləri riqqətə getiren saz havasının son notları təsirini başlıqlayır.

*Bir şair yaşayır doğma Bakıda,
Adı dodaqlarda, dillərdə gəzir.
Xəzər sahilində qərar tutsa da,
Xəyali ən uzaq əllərdə gəzir.*

*...Yazır, soyuq olur yayı dağların,
Kükərən çayları sazaqdır, dondur.
Bu ana torpaqda donan çayları,
Şeirlə isidən Teyyub Qurbanıdır!*

Teyyub Qurban haqiqəten Azərbaycanın ünlü ziyanlarından biri idi. Mövlud Teymurun əlimdən olan növbəti kitabı "Haqqın ömrü" adı ilə 2003-cü ildə "Şirvannər" da işiq üzü görüb.

"Bir sözüm var" kitabı heç bir cəhdən köhnələn deyil. Tənqidçilər və publisistlər üçün fikir meydani açan bir kitabdır. Mövlud Teymur zaman-zaman yaşatmaq gücündə olan bir kitabdır. Şair Mövlud Teymurun əlimdən olan növbəti kitabı "Haqqın ömrü" adı ilə 2003-cü ildə "Şirvannər" da işiq üzü görüb.

Kitaba Azərbaycanın ünlü sənətkarı, müdrik şəxsiyyəti Müzəffər Şükür Məchul "Ön söz" yazıb. Və öz sözündə Mövludun hansı mühitdən goldiyinə, halal insanlardan soy götürdüyüne, təbiəti sevgisine işiq tutduqdan sonra kitab haqqında da bir neçə cümlə yazır: "Haqqın ömrü" kitabı doğruluğu, düzlüyü, vətoni sevməyi, onun daşına, quşuna məhəbbətlə yanaşmağı töbliq edir. Bu kitab Mövlud Teymur qəlbindən qopan doğma hissələrin bəddi toplusudur. Şeirdən-şeiro inkışaf edən Mövlud bu kitabında da Azərbaycan təbiətinin saflığı, gözəlliyyini təsvir etməkən doymur. Bu, onun bir şair kimi məramı, əqidəsi və arzusudur". Bu sözlərin təbiiyyili, səmimiyyi bizi inandırır ki, Müzəffər Şükür kimi tanınmış bir sənətkar zamanında Mövlud Teymuru duya bilən, onun poetik kimliyinə qədərince inanalandıram olub.

Mövlud Teymurun yaradıcılığında obraz olaraq keçir. O, bu sözə dəfələrə müräciət edir, müxtəlif formalarda. "Xaşxi adam", "xaşlıq", "xaşlıq nə var ki", "xaşlıq xaşlıq" və s. Hele bu siranı xeyli artırmaq da olar. Bu da onu göstərir ki, Mövlud Teymur cəmiyyətdəki mənəvi harmoniyani "xaşxi" siz təsəvvür etmir. "Xaşxi" olmadan yaxşı mənəvi harmoniya da yoxdur.

Kitabın üçüncü bölümü "Güllər arasında" adlanı. Bu sıraya Mövlud Teymurun təbiət ləhvəri, təbiətdən aldığı təessüratın poetik eks-sədəsi kimi yaranan şeirləri daxil edilib. Açıq, onun bu təbiət ləhvələri sırasında, bir az da dəqiqələrdir, güllər arasında gördükərinin hamisini yazıya getirmək vicdani borc olardı, ancaq bu imkandan məhrum olduğumuzdan onun "Tək ağac" şeirinə üz tutur. Həm de onu deyim ki, bu şeirde kifayət qədər derin icmati mezmən da var:

*Nə bitmişən tənha açıq səhrada,
Bilmirsən ki, burda sənə həyan yox??
Niya yaşıl meşələdə bitmədin?
Meşələrdə sənin kimi ağac yox!..*

*Hər biri də aşqər kimi dayanıb,
Deyərsən ki, bir odudur düzülüb.
Qarşısında qarı düşmən - tikan da,
Qorxusundan yer sinib, büzülib!*

*Nə bitmişən açıq-saçqı səhrada?
Taleyi düşünürsan barı sən?!
Elə bil ki, səni sürgün ediblər,
İtirmən yoldaşı sən, yarı sən.*

*Görkəminə baxan deyər yetimsən,
Kimsəsizlik səni haldan salıbdır.
Deyirsin ki, bəlkə yalvar-yaxarla
Meşələrdən səni səhra alıbdır?!*

*Bələ tənha həyatına yanırəm,
Tənha ömür bilirom nə deməkdir.
Unutma ki, el içində deyirlər:*

*Hər bir zaman təkəndən də, bil, təkədir!
Şeir o qədər fikir ardıcılığı, mahiyəti deqiq ifadə etmək baxımından elə deqiqliklə işlənilər ki, bəndlərin bir-birindən ayırb şərh verməye lütüm qalmır. Şeir oxucuya kifayət qədər müəllif düşüncələrini çatdırmaq gücündədir. Mövlud Teymur 1979-cu ildə bu şeiri yazıb. Və bu şeirle gəsətərib ki, o həm də hə-*

yat, cəmiyyət, təbiət haqqında global düşünmək mərhələsinə çatub və özünü ifadə etmək gücündə olub.

"Bir sözüm var" kitabı heç bir cəhdən köhnələn deyil. Tənqidçilər və publisistlər üçün fikir meydani açan bir kitabdır. Mövlud Teymur zaman-zaman yaşatmaq gücündə olan bir kitabdır. Şair Mövlud Teymurun əlimdən olan növbəti kitabı "Haqqın ömrü" adı ilə 2003-cü ildə "Şirvannər" da işiq üzü görüb.

Kitaba Azərbaycanın ünlü sənətkarı, müdrik şəxsiyyəti Müzəffər Şükür Məchul "Ön söz" yazıb. Və öz sözündə Mövludun hansı mühitdən goldiyinə, halal insanlardan soy götürdüyüne, təbiəti sevgisine işiq tutduqdan sonra kitab haqqında da bir neçə cümlə yazır: "Haqqın ömrü" kitabı doğruluğu, düzlüyü, vətoni sevməyi, onun daşına, quşuna məhəbbətlə yanaşmağı töbliq edir. Bu kitab Mövlud Teymur qəlbindən qopan doğma hissələrin bəddi toplusudur. Şeirdən-şeiro inkışaf edən Mövlud bu kitabında da Azərbaycan təbiətinin saflığını, gözəlliyyini təsvir etməkən doymur. Bu, onun bir şair kimi məramı, əqidəsi və arzusudur". Bu sözlərin təbiiyyili, səmimiyyi bizi inandırır ki, Müzəffər Şükür kimi tanınmış bir sənətkar zamanında Mövlud Teymuru duya bilən, onun poetik kimliyinə qədərince inanalandıram olub.

Mövlud Teymurun poetik kimliyini araşdırırməm, bir daha ənənə üzərində boy göstərdiyinə şübhə yeri qalmır. O, demək olar ki, bütün yaradıcılığı boyu Səməd Vurğun ənənəsindən kökləndir, ruhunu da bu ənənəni davam etdirməklə yaziya getirib. O, bir qələm dos-tuna - Qazaxda yaşayıb-yaradənşərlər-dən birinə müraciət edərək özünün də tapındığı ruh mənbəyini tərənnüm edir və dostunun da məzəb həməbədən qaynaqlanaraq pərvəris tapmağından qurulanı:

*Qazax eli çox şairlər yetirib,
Onlardan da biri sənsən, biri sən.
Şeirə mənə Səməd Vurğun gətirib,
Hər vaxt onu diri bildin, diri sən.*

*...Aslanbəyli əzəl yurdun, məkanın,
Canından da çox sevdiyin bir canın.
Mard oğluşan anam Azərbaycanın,
Vurğun sözü. Sarıvallı şeirəsinə.*

Şairin istinad kimi çəkdiyi adlar təsadüfi deyil. Dostu Nadir Memmedinə ustadlar yoluna sedaqtı olmayı ona əsas verir ki, bu şeiri ilhamla, ruhla qələmə almış. "Haqqın ömrü" kitabı həyat, insanların, cəmiyyət, zamanlara arasındaki fərqlər, dəyişən dövranın qarsılışan tələləri barəsində fəlsəfi ümumiyyətdirmələrlə şair düşüncələrini özündə ehtiva edir. Doğrudan da, haqqın ömrü nə qədərdir? Haqq deyəndə biz nəyi başa düşürük? Mistik düşüncədə haqq ali idarəeci vərləyi heqiqət kimi qubul edirikəsə, onda elə haqq deyəndə bəzidünya haqqıqtını başa düşürük.

Mövlud Teymurun düşüncəsində qarınla işiq daim vuruşadır. Yalanla doğu savasdadır. Ancaq heç vaxt qarınla işığa qalib gəlmir. Yalan doğrunu yemir. Bütün hallarda ən qanlı savaşlar-dan belə haqqıqt qalib çıxır. Şair "Haqqın ömrü" kitabında haqqıqtın möglub-dilməzliyini tərənnüm edir. Onun üçün haqqın ömrü bitmir, tükenmir.

Bu kitabı müəllif omisi Xasməmməd Teymurovun İkinci Cahan savaşlarında hərb yoluна həsr etdiyi "Ondan xəber gəlmədi" lirik poeması ilə bitirir.

(Davamı 5-ci sahifədə)

(Əvvəli 4-cü sahifədə)

Əlbotə, müəllif "Ondan xəbor gəlmədi" lirik poemasında mühəribənin dehşətlərini xatırladan əhdəli, peymanları pozan mühəribənin bələlərini göstərən duyğulanmalara meydən verir. Ancaq sonluq qohramanın yaşarlığını inamla bitirir: "Yox, yox, əmim olmayıb, Ay mənim sirdəşlərim. O, olmaz bir iğidir, Ürəyimdə yaşayır. Nəcə-nəcə arzunda, Diləyimdə yaşayır. O, olmaz bir qəhrəman, O, olmaz bir əsgərdir. Onun böyük arzusu, Bir əbdə zəfərdir. O, şeirimdə, nəğməmdə, Sözlərimdə yaşayır. Sonsuz baxışlımda, Gözlərimdə yaşayır. Min göz olub boyylanın, Çiçəklərdə yaşayır. Nə olsun ki, davadan, Gəlməyi bəmim mənim. Hər sözümüzde yaşayır, Olmayıb əmim mənim". Göründüyü kimi, əser mühəribəde helak olanların vətənin özü ilə qovuşaraq yaşamasına inam yaradır. Mövlud Teymurun növbəti kitabı "Rəsul Rza demişkən" (2008) adınları. Nisbətən həcmə kiçik olan bu kitabda müəllifin XX əsrin böyük sənətkarları haqqında poetik düşüncələri yer alıb. Bu barədə annotasiyada deyilir: "Şair Mövlud Teymur "Rəsul Rza demişkən" (2008) kitabında Azərbaycanın xalq şairləri Rəsul Rza, Nigar Rəfibəyli və xalq yazıçısı Anarə olan məhəbbəti və ehtiramını müxtəlif illərdə yadıldığı şeirlərdə səmimi dillə ifadə etmişdir. "Sair-lə ilk görüs" poemasında müəllif Rəsul Rzanın böyüklüyündən, ali keyfiyyətlərindən, gənclərə qayğı-keşiyindən, sənət adəmına əl tutmağından səhbat açmışdır". Bu kitab Mövlud Teymurun böyük sənətə olan sevgisinin toxahür kimi yanır.

Mövlud Teymurun hansı ənənə üzərində boy göstərdiyini bildiyimden, onun Rəsul Rzaya bağlılığının səbəbini sadəcə öz dilindən eşitmək istədim: "Men Rəsul Rza poeziyasında fikir ümməni görürüm. Onun hər hansı bir şeiri ni oxuyanda xəyalım məni dağa, bağa çəkir. Və bir də görürəm ki, ilham məni axtdığım üvənaya yetirib. Bax, budur, məni Rəsul Rzaya bağlayan". Burada həyatı bir həqiqət ifadə olunub. Heç bir şair yox yerdən yaranır. Kosmosdan fikir gətirir. Özüne qədər mövcud olanların üzərindən boy göstərir. Mövlud Teymur da Rəsul Rza poeziyasına sevgisinin bəhrəsi olaraq "Rəsul Rza demişkən" kitabını yaradı bilib. Bu kitabda Rəsul Rza əslubu da görünür. Bu kitabda Rəsul Rzanın əhətə etdiyi mühitin gücü da görür. Və Rəsul Rzanın özünün də qüdrəti Mövlud Teymur poetikası ilə üzə çıxır.

Allah, inama bax, etiqada bax,
Ondaki qüdrətə, istedə bax!
Seir, şeiriyyat, yanar oda bax,
Soyumaq bilməyi illər keçəsə də!

Daim günəş kimi parlayır, yanır,
Göy kimi yeri də tərtəmiz sanır.
İnsan ürəyini bir dəniz sanır,
Çağlayıb yanından sellər keçəsə də!

... Qəlbində yaşayib xanım Nigari,
Gülşən, gülüştəni, solmaz baharı.
Birgə elziyərlə şəmi, naharı,
Halal süfrəsindən əllər keçəsə də!
Kitabda "Şairlə ilk görüs" adlı lirik poema da yer alıb. Xalq şairi Rəsul Rzanın əziz xatirosevi hər olunmuş həmin poemanın ilki setirleri Rəsul Rza dövrünü yaddaşa götürür: "Yetmişinci illər... əldən çıxıb getmişinci illər... Fəqət şeirdə, sonzadə gövhər, zər, inci illər!... Rəsul Rza, Əli Kərim, Sərdər Əsəd, Məmməd Araz, Fikrət Sadıq, Fikrət Qoca... Onda da onlar ucadan uca idi, uca... Onda da seirizim quş kimi dillişdərən gəzirdi qanad aça-açal... Ustadlardan yərənmək, əzx etmək dəbdə idi, Bu arzuya çatmaq, yetmək dəbdə idi! Bu hissə yaşıyan çox tələbə idil!...". Mövlud Teymurun duyğularının ifadəsi olan bu setirlər o dövrün gənclərini de, ustadalrını da, ustadalrın gənclərə münasibətini de gözlerimizin önnənə getirir. Yaddaşımız-

da zamanın mənzərəsi canlanır. Bu da onu göstərir ki, Mövlud Teymur söz-sənot adamı kimi ədəbiyyatın böyük qazanında axıracan bişib, püxtələşib, yetişib, yetmişə yetib.

Mövlud Teymurun qəlbən, ruhən bağlandığı qələm dostlarına münasibəti onun yaradıcılığında tam mükəmməlliyyi ilə öz əksini tapır. Onun yaxşı adam obrazını kifayət qədər mükəmməlliyyi ilə yaratdığı növbəti kitabı elə "Yaxşı adam" (2012) adınlıdır. Bu kitabın redaktoru İsləm Sadıqdir. Onun diqqəti ilə yazılmış annotasiya kitabın məzmununu tam ehtiva edir: "Mövlud Teymur 1976-ci ilda institutu qurtardığı gündən hərda işləyib, nadan, şər adamların höftənləri

Hər bir sənətkar üçün ağıñ və qarının sərt sərhədlərlə ayrılmayan, amma hər halda ağılıñ və qaralığın görünən tərəfləri var. Mövlud Teymur "Yaxşı adam" kitabında mənəvi ölçülü, xarakteri, təbiəti ilə insanlığı sevən, həyatın yaşarlığını tömən edən insanları tərənnüm edir. Yaxşı adam varsə, demək, pis adam da var. Bəs pis adam deyəndə biz kimi gözlərimizin özünən gətirir. Şübhəsiz, yaxşı adamın dəyərlərinin ziddini özünən həyat düstəru seçənlərin hər biri elə pis adımdır. Doğrudur, "Yaxşı adam" kitabı Müzəffər Şükür Məchulə itah olunub. Şair onun dostluğuna sədəqətini, insanlıqla sevgisini, həyat idealını uca tutmağını dəyrənləndirir. Amma bu-



Mövlud Teymur, Tovuz Mövludqızı və Müzəffər Şükür

Sənə - buludlara dəyən çinarın,
Qəməti, suxluğu həxs olunubdur.
Möhtəşəm palidin, dəmirəqacın
Vüqarı, dözümü nəqs olunubdur!

Mövlud Teymurun yaradıcılıq axşaları qito-qito gözən səyyah zəhməti ilə ölçülür. Onun yorulmadan, usanmadan axtdığı insan başqları üçün nərəməyidir. Şair ona görə onları tərənnüm edir ki, onun töməz ürəyi var. Alı açıqdır. Özündə olanı - yaxşı nə varsə, hamisim başqları ilə bölməye hazırlır:

*Sən tömiz ürəkla, açıq alına
Böyük səxavətlə na sadəlöhvsən.
Deyirəm, sənİN tek oğul yetirən
Bu ana torpağı, vətənə əhsən!*

Bələcə, yaxşı adamlığının görünən və görünməyən tərəflərini Mövlud Teymur sənki rəssam qələmli ilə çəkir. Gözlərimizin öndə canlı insan mənzərəsi yaradır.

"Yaxşı adam" kitabı poeziyanın müxtəlif janrları ilə bəzənir. Gözü yormur. Düşünçədə yeknəsəqlik təsiri buraxır. Əslində Mövlud Teymur özünüň sağlam, duru, mənəvi mühitindən dünyaya baxışını da bu kitaba gətirir.

"Göygəç çinərləri" şeirlər və poemaları 2013-cü ildə nəşr olunub. Bu kitabda şeirlərin də əsas mözəgi Azərbaycan poeziyasının cəfəkəşlərinin tərənnümüdür. Kitabın annotasiyasında elə bu mətələ ifadə olunub: "Şair Mövlud Teymurun bu kitabı Azərbaycanın xalq şairləri Rəsul Rza, Nigar Rəfibəyli, şair Əli Kərim, xalq yazıçısı Anar, xalq şairi Fikrət Qoca, akademik Bəkr Nəbiyev və xalq artisti Habil Əliyevə həsr olunmuşdur. Müəllif bu sənətkarların bədii obrazını təqibinə yaradı bilmışdır". Mövlud Teymurun uğurunu şərtləndirən cəhətlərdən biri də odur ki, özünü təkrar eləmir. Kimin haqqında

YETMİŞİN KİTAB GÜZGÜSÜ

ilə üzələşib, milisə, məhkəmələrə düşüb, yalnız şair Müzəffər Şükür Məchul ona arxa durub. Müzəffər Şükür Məchulə həsr olunmuş bu şeirlərdə şairin daxili aləmi, böyükliyi, insani keyfiyyətləri poetik dolğunluqla əks edilmişdir. Kitab Müzəffər Şükür Məchulun sağlığında nəşr olunmalı idi, onun özü də kitabə öm söyzənmişdi. Lakin maddi cətinlik üzündən kitabın nəşri gecikdi. Şeirlərin hamisi şairin sağlığında yazılıb və onun özü onları oxumuşdu. Yalnız "Haradan tapım" və "Yaxşı sənətkar" şeirləri onun ölümündən sonra yazılıb. Kitab çox səmimi və bədii dillə yazılmışdır. Bunu hər bir şeirin özü izah edir". Qeyd olunan kimi bu kitab bütövlükde Müzəffər Şükürə bağlı duyğularının bəhrəsidir. Müzəffər Şükür özü doğru deyir ki, bu şeirlər Mövlud Teymurun mənim qəlbimə inandığınından belə təbii və rəvan çıxbı.

Her halda şairin öz dostuna tərənnümə onun müxtəlif tərəflərindən görünən obrazını qələmə alaraq bir kitab ərəsəye gətirməsi bircinci növbəde müəllifin uğurudur. Şair o vaxt uğur qazanır ki, onun heyata, insanlara inamı səngimir, sənmür. Mövlud Teymur üçün həyatın bütün qaralıqlarında Müzəffər Şükür bir işq kimi görünür: "Çətinə qalmazdım, darda qalmazdım, Onda ki, sən ayaq üstə gəzəndə. Heç nəydi əlindən ən çətin iş də. Daşı döndərərdən mama bəzən də!

Ancaq hər adama etməzdin bunu, İnsanı dorindən tanımasaydın, Keçib min sinəqdan, min imtahandan, Sənə olmasında gün kimi aydın.

... Mövlud harda olsa, hayanda olsa, Nurdan danışsın, haqqdan söz düşsə, Gələrsən bircinci san gör öməna, Tapınsən haqqqa, doğruya, düzə!

rası var ki, Mövlud Teymurun yaxşı adımı uca vicedanı dəyəri öz üçün mayər hesab edir. Bu menəda Mövludun vəsf etdiyi yaxşı adam elə cəmiyyətin hər hansı bir vicedanlı adamıdır. Təsədüfi deyil ki, müəllif də ele şeirlərdən birinci "Vicdan" adlandırmışdır. Şairin vəsf etdiyi vicedan ona tapınan hər kəsi ali məqam səviyyəyə yüksəldir. Onun kimliyi, mənəvi yüksəliyi, ali dəyərlərə tapınmağ üçün şair fal açır. Elə vicedanə tapınan insanın görünən tərəflərinin vəsf edir. Onu gözlərindən oxuyur, sözündən duyur, məhrəbanlığını, çiçək təbiətini, güldən xəsiyyətini görür:

*Gözündən oxudum, sözündən diyendum,
Sən neçə məhrəban insan olmusan.
Çiçək təbiətlə, gül xəsiyyətlə
Necə də böyüküb yaşa dolmuşan!*

*Səndə duyan ürək, nurlu ürək var,
Yaxşını, yamanı seçə bilsən.*

*Odur ki, həyatın dolaylarından
Həmişə vüqarla keçə bilsən!*

Mövlud Teymur üçün vicedanə tapınan insan hər yerde var. Amma onlar çox vaxt bir çox sebəblərdən görülmür. Amma onları zaman ne qədər çığnasa da, yox urlar. Varlıqlarını tapındıqları vicedanları ilə qoruyub saxlayırlar. Çünkü onların durulduğu, bühlurluğu iç-dikləri sudan, böyüdkləri mühitin təbiətindən qidalanır. Belələrini tanrı qoruyur. Onların üzü gənəş kimi nurludur, həlim təbiətərinə nəvəzisi qaranlıqda parlayan Ay xatırladır.

Şair təbiət etibarı ilə ulaklı, qıdreati, qəmeti, suxluğu ona görə vəsf edir ki, bu əlamətlərlə vicedanına güvenən insan eyləməzdirdi, qürür ludur:

*Bəlkə bühlurluğa bulaq suyundan,
Saflığı ayna tək çaydan almışan.
Şirin təbəssümü nurlu gənəşdən,
Həlim nəvəzisi aydan almışan!*

poetik söz demək istəyirsə, onun qabarığı, xarakterik cəhətini müşahide edir. Yaddaşalan cizgiləri yazıya gətirir.

Bu kitabda Mövlud Teymur Rəsul Rza əzəmətini göstərən seirindən iki bəndə nəzər salmaq fikrimizin təsdiqi üçün bər edər:

*Geniş ürəyində kainat, cahan,
O yazdı, yaradı ürəkdən, qəlbdən.
Haqısq təqiblərə sına gərərək,
Bir kərə düşmədi ilhamdan, təbdən!*

*Tükənməz eşq ilə, məhəbbət ilə,
Vətənə, millətə xidmət elədi.
Onu ürəklərinən ən sevimişli
Halal is, alın tar, zəhmət elədi!*

Bələcə, "Göygəç çinərləri" kitabında sehifələr deyisir, obrazlar yenilənir, Azərbaycan ədəbiyyatının nəhəngləri ilə üz-üzə gəlirik. Onlara səmimi diləşmələr ruhumuzu bir daha temsil olur, ucalığa qaldırır.

Mövlud Teymur bu gün də poetik bir coşğu ilə yazıp yaradır. Elə ötən il "Azərbaycan" jurnalında onun son dövr yaradıcılığı ehtiva edən şeirləri də bizi inandırır ki, poeziya onun ruhunda yenə de yaradır. Jurnalda "Ay qocalıq", "Göz yolu", "Di gəl", "Adımı de", "Demə ömr bıhudə imiş" şeirləri yetmişə yetməyin ovqatı altında yazılıb.

Mövlud Teymur 1951-ci ildə anadan olub. 1972-ci ildən üzü bəri poeziya alanında yaradır. Bu əsərindən yarışa yaradır. Onun yaradıcılığına yarışa yaradır. Mövlud Teymur Rəsul Rza və Prezident teqədüdü mukafatlarına layiq görüldür.

Bu da yetmişin kitab güzgüsü, hełə çox kitab görünən bu güzgüdən.

O bu gəncən coşqu ilə yazıp-yaratmaq istəyini qoruyub saxlayıb. Üğurlar da bizim dileyimizdir.